

M.M.Abbaszadə, Ç.C.Xəlilov, S.S.Mərdanov,

R.H.Mahmudov

“Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemi

“Tələbə-Məzun” dövlət elektron məlumat sistemi iki ildən artıq müddətdir ki, fəaliyyətdədir. Bu dövr ərzində sistemin məlumat bazası zənginləşdirilmiş və sistemə yeni istifadəçilər qoşulmuşdur. Sistemin funksional imkanlarını zənginləşdirmək və istifadəçilərin tələbatını tam ödəmək məqsədilə “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminin yeni versiyası 15 sentyabr 2014-cü il tarixdən etibarən istifadəyə verilmişdir. Sistemin bu versiyasında yeni funksional imkanlar daxil edilmişdir:

- Tələbə və məzunların status siyahısı zənginləşdirilmişdir, yəni onların hazırkı vəziyyəti haqqında daha çox məlumat ekranda əks olunur
- Kredit borcu olan tələbələr haqqında verilmiş əmrlərin qeydiyyatına alınması
- Diplom attestasiyasından keçməyən tələbələrin əmrlərinin qeydiyyatına alınması
- İxtisasdəyişmə, bərpa və müəssisələr arasında köçürülmə əmrləri həyata keçirilərkən tələbənin proqnozlaşdırılan buraxılış ilinin təyin edilməsi
- Diplom alanlar üzrə hesabatda diplom əmrinin tarixinə görə hesabat və siyahının alınması
- Diplom attestasiyasından keçməyən tələbələr üzrə hesabat və siyahının alınması
- Kredit borcu olan tələbələr üzrə hesabat və siyahının alınması
- Buraxılış ilində təhsil müəssisəsini bitirəcək tələbələr haqqında statistik məlumat
- Elektron poçtda dəyişiklik və s.

Sistemə əlavə edilmiş bu funksional imkanlar təhsil müəssisələrinin işini yüngülləşdirəcək, müxtəlif növ yeni hesabatlar və siyahıların alınmasına imkan verəcəkdir. Sistemin yeni versiyasında həm də dizaynda dəyişiklik edilmişdir.

Bildiyimiz kimi “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə ayrı-ayrı dövlət orqanları və nazirliklər də qoşulmuşlar. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının digər proqram vasitələrinə “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə web servis vasitəsilə birbaşa müraciət etmək imkanı yaradılmışdır. Bunun nəticəsində online rejimdə abituriyent və namizədlərin məlumatlarını araşdırmaq imkanı əldə edilmişdir. TQDK tərəfindən bakalavr və namizədlərin təhsilinin və aldıkları diplomların qanuniliyini müəyyən etmək məqsədilə araşdırılma aparılmış, saxta sənədli şəxslər imtahan prosesindən uzaqlaşdırılmış və haqlarında qanuni araşdırılma aparılması üçün müvafiq dövlət orqanlara müraciət edilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, sistem qısa zaman içərisində saxta sənədli şəxsləri araşdırmaq üçün hər

cür imkana malikdir. Sistemin bu imkanından yararlanmaq üçün sadəcə sistemə və ya sistemin daha səlahiyyətli digər üzvlərinə müraciət etmək kifayətdir.

Fərdi məlumatların qorunması ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinə sistemdə yalnız öz tələbə və məzun kontingentinin məlumatlarını əldə etmək və onlarla işləmək imkanı verilmişdir. Ali və orta ixtisas təhsili müəssisələri təkrar ixtisas almaq üçün və ya işə qəbul ilə əlaqədar iddia edən şəxslərin diplomlarının dövlət nümunəli olub-olmadığını yoxlamaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə və ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edə bilərlər. Qeyd etmək lazımdır ki, belə şəxslər arasında saxta sənəddən istifadə edənlərə rast gəlinir. Ona görə də iddiaçıların sənədlərinin yoxlanılması zəruridir və yalnız bundan sonra həmin şəxslər haqqında müvafiq qərar qəbul edilməsi məqsədəuyğun olardı.

Qeyd etdiyimiz kimi mövcud qaydalara görə təkrar ixtisas almaq üçün qəbul, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qəbulu və xarici ölkə təhsil müəssisələrindən köçürmələr Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisələri tərəfindən həyata keçirilir və müvafiq əməliyyatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində təhsil müəssisələri tərəfindən daxil edilir. Bu zaman daxil edilən məlumatlar içərisində şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və pin kodu da vardır. Bu məlumatlar sistemə daxil edilərkən təhsil müəssisələri tərəfindən yanlışlığa yol verilə biləcəyi ehtimalını nəzərə alaraq “Tələbə-Məzun” dövlət elektron məlumat sistemini «Giriş-Çıxış» AMAS sistemində qoşulması planlaşdırılır. Şəxsiyyət vəsiqəsinin nömrəsi və pinkodunu daxil etməklə online rejimində şəxsin soyadı, adı, ata adı, doğum tarixi, cinsi və s. məlumatlar avtomatik olaraq sistemə daxil ediləcəkdir. Belə yanaşma məlumatın həm tez və həm də düzgün daxil edilməsini təmin edəcəkdir.

Bildiyimiz kimi, sistemin informasiya təminatı TQDK və təhsil müəssisələri tərəfindən həyata keçirilir. 1992-2014-cü illər ərzində TQDK-nın keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 861767 şəxs, o cümlədən 550723 nəfər bakalavr, 40026 nəfər magistr, 166678 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 104340 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat sistemə daxil edilmişdir. Hazırda bazada 886271 şəxs haqqında məlumat mövcuddur. Yaranmış fərq yerli təhsil müəssisələrinin xarici təhsil müəssisələrindən həyata keçirdiyi köçürmələr, Azərbaycan Respublikası vətəndaşlığı olmayan şəxslərin qəbulu, əlavə təhsil almaq istəyən şəxslərin qəbulu və bəzi illərdə təhsil müəssisələrinin daxili əmri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul olunmuş tələbələrin hesabıdır. Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 7206 nəfər, xarici təhsil müəssisəsindən köçürülmüş 9117 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 4698 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olan 3483 nəfər haqqında məlumat daxil edilmişdir.

8 oktyabr 2014-ci il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə 386286 məlumat, o cümlədən bakalavriat səviyyəsi üzrə 234920, magistr səviyyəsi üzrə 27408, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul üzrə 73072 və ümumi orta təhsil bazasından qəbul üzrə 50886 müxtəlif növlü məlumat daxil edilmişdir. Məlumatların təsnifatı cədvəl 1-də verilmişdir və bu proses fasiləsiz olaraq davam edir. Müqayisə üçün qeyd edək ki, 8 noyabr 2013-cü il tarixinə qədər sistemə təhsil müəssisələri tərəfindən 252321 məlumat daxil edilmişdir. Deməli, cari tarixədək daxil edilmiş məlumatlar keçən ilin müvafiq dövrünədək daxil edilmiş məlumatlardan təxminən 1,5 dəfə çoxdur.

8 oktyabr 2014-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə daxil edilmiş məlumatların ümumi statistikas

Cədvəl 1.

Əməliyyatın adı	Təhsil səviyyələri üzrə saylar				
	Bakalavriat	Magistratura	Tam orta ixtisas bazası	Ümumi orta ixtisas bazası	Cəmi
Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin qəbulu	4190	505	2	3	4700
Əlavə təhsil almaq istəyən şəxslərin qəbulu	3192	1	306	7	3506
Təhsil müəssisəsinin öz qəbulu	2939	308	462	3413	7122
Xarici təhsil müəssisələrindən köçürmələr	9096	1	13	5	9115
Ölkədaxili köçürmələr	5264	0	283	108	5655
İxtisas dəyişmələri	5403	73	1069	1398	7943
İxtisas dəyişməklə ölkədaxili köçürülmələr	1306	0	41	116	1463
Təhsilalama forması dəyişmələri	2506	143	345	1184	4178
Təhsilalma forması dəyişməklə ölkədaxili köçürmələr	624	0	10	14	648
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələri	25	0	5	0	30
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələr	23	0	0	0	23
Akademik borca görə xaricedilmələr	3859	311	1174	754	6098
Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaricedilmələr	4092	5	614	410	5121
Təhsil haqqının ödənilməməsinə, dərslər buraxmaya görə və ya öz xahişi ilə xaricedilmələr	6201	1019	4104	1983	13307
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaricedilmələr	4676	0	5	8	4689
Təkrar kursda saxlanılmalar	1483	171	95	94	1843
Akademik məzuniyyətin alınması(xaricdə təhsil almaq məqsədilə)	334	132	7	2	475
Akademik məzuniyyətin alınması (xəstəlik və digər səbəblərdən)	1989	384	645	375	3393
Akademik məzuniyyətin alınması (həqiqi hərbi xidmətə çağırışla əlaqədar)	1943	4833	5970	1148	13894
Akademik məzuniyyətin alınması (təhsil haqqını ödəmək imkanının olmamasına görə)	238	12	27	20	297
Bərpalar	6930	4177	4712	1143	16962

İxtisas dəyişməklə tələbələr sırasına bərpalar	688	56	587	159	1490
Təhsil alma formasını dəyişməklə tələblər sırasına bərpalar	631	64	412	190	1297
Dövlət sifarişi əsasında təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələblər sırasına bərpalar	12	4	0	0	16
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpalar	46	0	4	1	51
Ödənişli əsasdan dövlət sifarişli formaya keçirilmə	390	20	0	0	410
Şəxsi məlumatların dəyişməsi	6461	760	1265	1399	9885
Ölüm halları	129	1	40	47	217
Diplom alma	160250	14428	50875	36905	262458
Cəmi:	234920	27408	73072	50886	386286

2008/2009-cu və 2009/2010-cu tədris illərində bakalavriat səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 noyabr 2013-cü il tarixinə və 08 oktyabr 2014-cü il tarixinə olan statistik məlumatların müqayisəsi

Cədvəl 2

	2008/2009						2009/2010					
	8 noyabr 2013-cü il tarixinə olan			08 oktyabr 2014-cü il tarixinə olan			8 noyabr 2013-cü il tarixinə olan			08 oktyabr 2014-cü il tarixinə olan		
	Əyani	Qiyabi	Cəmi	Əyani	Qiyabi	Cəmi	Əyani	Qiyabi	Cəmi	Əyani	Qiyabi	Cəmi
Cəmi say:	2790	837	3627	3456	1621	5077	1497	159	1656	2456	892	3348
Xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı:	2194	435	2629	2380	877	3257	931	37	968	1563	280	1843
Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı:	540	16	556	686	23	709	444	30	474	751	41	792
Təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələrin sayı:	19	303	322	20	399	419	11	83	94	19	433	452
Təhsil müəssisəsinin özü tərəfindən qəbul edilmiş tələbələrin sayı:	37	83	120	370	322	692	111	9	120	123	138	261

2008/2009-cu və 2009/2010-cu tədris illərində bakalavriat səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 noyabr 2013-cü il tarixinə və 08 oktyabr 2014-cü il tarixinə olan statistik məlumatların müqayisəsi Cədvəl 2-də verilmişdir. 2008/2009-cu və həm də 2009/2010 –cu tədris illəri üçün 08 oktyabr 2014-cü il tarixdə alınmış eyni tip statistika (*xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı, təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələrin sayı, təhsil müəssisəsinin özü tərəfindən qəbul edilmiş tələbələrin sayı, əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı üzrə*) bunu deməyə əsas verir ki, hələ də bəzi təhsil müəssisələri tərəfindən tələbə kontingenti sistemə zamanında daxil edilmir. 2008/2009-cu tədris ilinin 4 illik təhsil proqramı üzrə əyani təhsil alan tələbə kontingenti 2012-ci ildə təhsil müəssisəsini bitirməlidirlər. “Tələbə-Məzun” dövlət elektron məlumat sistemi 2012-ci ildə istifadəyə verildiyindən təhsil müəssisələri tərəfindən yuxarıda sadalanan kateqoriyalar üzrə qəbul edilmiş tələbələr haqqında məlumatların 08 noyabr 2013-cü il tarixinə qədər tam şəkildə sistemə daxil edilməməsi müəyyən qədər başa düşülən olsada (sistemə yeni istifadəyə verilməsi və sistemdən istifadə bacarıqlarının az olmasını nəzərə alaraq), 2009/2010-cu tədris ilinin 4 illik təhsil proqramı üzrə əyani təhsil alan tələbə kontingentinin 08 oktyabr 2014-cü il tarixinə qədər sistemə tam daxil edilməməsi, ümumiyyətlə başa düşülən deyildir. Təhsil müəssisələri tərəfindən həyata keçirilən bütün yerdəyişmələr, köçürmələr və s. müvafiq əmrlərin verildiyi tarixəndən etibarən 10 gün ərzində sistemə daxil edilməlidir.

2010/2011-ci və 2011/2012-ci tədris illərində magistratura səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 noyabr 2013-cü il tarixinə və 08 oktyabr 2014-cü il tarixinə olan statistik məlumatların müqayisəsi

Cədvəl 3

	2010/2011						2011/2012					
	8 noyabr 2013-cü il tarixinə olan			08 oktyabr 2014-cü il tarixinə olan			8 noyabr 2013-cü il tarixinə olan			08 oktyabr 2014-cü il tarixinə olan		
	Əyani	Qiyabi	Cəmi	Əyani	Əyani	Qiyabi	Cəmi	Əyani	Əyani	Qiyabi	Cəmi	Əyani
Cəmi say:	42	8	50	76	11	87	75	20	95	96	21	117
Xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı:	0	0	0	0	0	0	0	0	0	0	0	0
Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı:	40	8	48	74	11	85	74	20	94	94	21	115
Təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələrin sayı:	0	0	0	0	0	0	0	0	0	0	0	0
Təhsil müəssisəsinin özü tərəfindən qəbul edilmiş tələbələrin sayı:	2	0	2	2	0	2	1	0	1	2	0	2

2010/2011-ci və 2011/2012-ci tədris illərində magistratura səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 noyabr 2013-cü il tarixinə və 08 oktyabr 2014-cü il tarixinə olan statistik məlumatların müqayisəsi Cədvəl 3-də verilmişdir. Məlumatların sistemə daxil edilməsi zamanı gecikmə magistratura səviyyəsində də baş vermişdir.

Analoji hesabat 2010/2011-ci və 2011/2012-ci tədris illərində tam və ümumi orta təhsil bazalarında orta ixtisas təhsil müəssisələrinə qəbul olmuş tələbələr üçün də alınmışdır. Lakin gecikmələr cüzi olduğundan bu hesabatlar təqdim edilməyib.

Bəzi təhsil müəssisələrində belə tendesiyaya rast gəlinir ki, onlar TQDK-nın əmri verilmədən tələbə statusu qazanmış (xarici təhsil müəssisələrindən köçürülmə, *təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələr*) şəxslərin qəbul məlumatlarını həmin şəxslərə diplom əmrləri verilərkən qeydiyyatdan keçirirlər. Belə yanaşma kökündən yanlışdır və qısa zamanda tam aradan qaldırılmalıdır. Hər bir tələbə və məzun haqqında məlumat hökmən sistemdə zamanında öz əksini tapmalıdır. Əks halda işlə təmin edilmək üçün dövlət orqanlarına müraciət etmiş şəxslər və ya ayrı-ayrı imtahanlarda iştirak etmək istəyən şəxslər barədə əlavə araşdırmalara ehtiyac yaranır ki, bu da yolverilməzdir.

2009/2010-cu və 2010/2011-ci tədris illərində bakalavriat səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 oktyabr 2014-cü il tarixinə olan statistik göstəriciləri

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə 2009/2010-cu tədris ilində qəbul olmuş tələbələrin əyani təhsil forması üzrə təhsillərini 2013-cü ildə, həmin təhsil səviyyəsi və forması üzrə 2010/2011-ci tədris ilində qəbul olanların isə təhsillərini 2014-cü ildə başa vurmaı nəzərə alınmaqla onların həmin illər üzrə sistemə daxil edilmiş qəbul, xaricəlmələr, köçürmələr (xarici təhsil müəssisələrindən, ölkə daxilində bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə köçürmələr, ixtisasdəyişmələr) və diplomları haqqında məlumatlar cədvəl 4-də verilmişdir. Sistemdə bu növ məlumatları ayrı-ayrı təhsil müəssisələri üzrə də əldə etməyə imkan

yaradılmışdır. Hər bir təhsil müəssisəsi bu cür statistik məlumatları elektron və çap formasında əldə edə bilər. Bu, təhsil müəssisələrinə məlumatların sistemə tam daxil edilməsinə nəzarət etməyə imkan verir.

Cədvəl 4

Təhsil ili:	2009/2010-cu il			2010/2011-ci il		
	Əyani	Qiyabi	Cəmi	Əyani	Qiyabi	Cəmi
Təhsil forması:	27077	4767	31844	26335	4531	30866
Ümumi tələbə sayı:						
<i>TQDK-nın keçirdiyi qəbul imtahanı nəticəsində qəbul olan tələbələrin sayı:</i>	24621	3875	28496	25361	3870	29231
<i>Xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı:</i>	1563	280	1843	575	63	638
<i>Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı:</i>	751	41	792	351	31	382
<i>Təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələrin sayı:</i>	19	433	452	12	538	550
<i>Təhsil müəssisəsinin özü tərəfindən qəbul edilmiş tələbələrin sayı:</i>	123	138	261	36	29	65
Hal-hazırda təhsilini davam etdirən tələbələrin sayı:	3131	1594	4725	6428	4194	10622
Təhsildə fasilədə olan tələbələrin sayı:	123	55	178	176	49	225
Bu və ya digər səbəbdən xaric edilən tələbələrin sayı:	642	106	748	681	122	803
<i>O cümlədən, digər təhsil müəssisəsinə köçürülmək üçün xaric olunan, lakin köçürülməsi başa çatmayan tələbələrin sayı:</i>	64	4	68	25	1	26
Digər təhsil müəssisəsindən köçürülən tələbələrin sayı:	830	107	937	207	35	242
İxtisasını dəyişən tələbələrin sayı:	908	311	1219	548	175	723
Təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə bərpa edilən tələbələrin sayı:	654	516	1170	616	433	1049
Diplomu haqqında məlumatları sistemə daxil edilmiş tələbələrin sayı:	23181	3012	26193	19051	166	19217

Cədvəldən görüldüyü kimi, TQDK-nın 2009-cu ildə keçirdiyi qəbul imtahanları nəticəsində bakalavriat səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin sayı **28496** nəfər olduğu halda, təhsil müəssisəsinə potensial olaraq bitirmək imkanında olanların sayı **31844** nəfərdir. TQDK-nın 2010-cu ildə keçirdiyi qəbul imtahanları nəticəsində isə bakalavriat səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin sayı **29231** nəfər olduğu halda, təhsil müəssisəsinə potensial olaraq bitirmək imkanında olanların sayı isə **30866** nəfərdir. Bu rəqəmlərin formalaşma mexanizmi cədvəl 4-dən aydın görünür. Tələbə kontingentinin sayındakı artım, əsasən, müxtəlif xarici ölkələrin təhsil müəssisələrindən tələbə köçürmələri hesabına baş verir. 2009-cu ildə qəbul olmuş tələbələr sırasına xarici ali təhsil müəssisələrindən köçürülmüş tələbələrin 96,31% Rusiya Federasiyası, 0,6% Gürcüstan, 1,57% Ukrayna və 1,14% Türkiyə ali təhsil müəssisələrindən köçürülmüş tələbələrdən ibarətdir. 2010-cu ildə qəbul olmuş tələbələr sırasına isə xarici ölkə ali təhsil müəssisələrindən köçürülmüş tələbələrin 81,66%

Rusiya Federasiyası, 0,31% Birləşmiş Ərəb Əmirlikləri, 15,67% Ukrayna və 1,88% Türkiyə ali təhsil müəssisələrindən köçürülənlərdir.

2011/2012-ci və 2012/2013-cü tədris illərində magistratura səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 oktyabr 2014-cü il tarixinə olan statistik göstəriciləri

Cədvəl 5-də 2011/2012-ci və 2012/2013-cü illərdə magistratura səviyyəsinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 oktyabr 2014-cü il tarixinə olan statistik göstəriciləri təqdim edilmişdir. Bu illərdə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin sayının müqayisəsi göstərir ki, onların sayı təxminən eynidir. Aparılan təhlil onu deməyə əsas verir ki, tələbə artımı yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxslərin və bərpaların hesabına baş verib. Təhsil müəssisəsinin öz qəbulu kimi görünən şəxslər əslində 2005-ci ilədək qəbul olub, sonradan xaric olunaraq bərpa olunmuş şəxslərdən ibarətdir. Bakalavriat səviyyəsindən fərqli olaraq magistratura səviyyəsində tələbə hərəkətliliyinə daha az rast gəlinir. 2011 və 2012-ci illərdə təhsil almış tələbələrin sayı cəmi 9329 nəfər təşkil etmişdir. Bunlardan yalnız 60 nəfəri ixtisasını dəyişmişdir ki, bu da bakalavriat səviyyəsindən fərqli olaraq çox kiçik rəqəmdir (0,64%).

Cədvəl 4

Tədris ili:	2011/2012-ci il			2012/2013-cü il		
	Əyani	Qiyabi	Cəmi	Əyani	Qiyabi	Cəmi
Təhsil forması:	3216	1345	4561	3238	1530	4768
Ümumi tələbə sayı:						
<i>TQDK-nın keçirdiyi qəbul imtahanı nəticəsində qəbul olan tələbələrin sayı:</i>	3120	1324	4444	3121	1523	4644
<i>Xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı:</i>	0	0	0	0	1	1
<i>Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı:</i>	94	21	115	115	5	120
<i>Təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələrin sayı:</i>	0	0	0	0	1	1
<i>Təhsil müəssisəsinin özü tərəfindən qəbul edilmiş tələbələrin sayı:</i>	2	0	2	2	0	2
Hal-hazırda təhsilini davam etdirən tələbələrin sayı:	211	286	497	783	1455	2238
Təhsildə fasilədə olan tələbələrin sayı:	148	34	182	58	42	100
Bu və ya digər səbəbdən xaric edilən tələbələrin sayı:	190	43	233	174	28	202
<i>O cümlədən, digər təhsil müəssisəsinə köçürülmək üçün xaric olunan, lakin köçürülməsi başa çatmayan tələbələrin sayı:</i>	0	0	0	0	0	0
Digər təhsil müəssisəsindən köçürülən tələbələrin sayı:	0	0	0	0	0	0
İxtisasını dəyişən tələbələrin sayı:	18	3	21	34	5	39
Təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə bərpa edilən tələbələrin sayı:	661	270	931	617	123	740
Diplomu haqqında məlumatları sistemə daxil edilmiş tələbələrin sayı:	2667	982	3649	2223	5	2228

2011/2012-ci və 2012/2013-cü tədris illərində tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 oktyabr 2014-cü il tarixinə olan statistik göstəriciləri

Cədvəl 5-də 2011/2012-ci və 2012/2013-ci tədris illərində tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 oktyabr 2014-cü il tarixinə olan statistik göstəriciləri təqdim edilmişdir. Bu illərdə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin müqayisəsi göstərir ki, 2012-ci ildə belələrinin sayı daha çoxdur. Bu isə, əsasən, qəbul planı yerlərinin sayının artımı ilə bağlıdır. 2011 və 2012-ci illərdə qəbul olub təhsil almış tələbələrin cəmi sayı 15924 nəfərdir. Bunlardan da yalnız 345 nəfəri ixtisasını dəyişmişdir ki, bu da bakalavriat səviyyəsindən fərqli olaraq çox kiçik rəqəm təşkil edir (2,17%).

Cədvəl 5

Tədris ili:	2011/2012-ci il			2012/2013-ci il		
	Əyani	Qiyabi	Cəmi	Əyani	Qiyabi	Cəmi
Təhsil forması:	3953	3365	7318	4811	3795	8606
Ümumi tələbə sayı:						
<i>TQDK-nın keçirdiyi qəbul imtahanı nəticəsində qəbul olan tələbələrin sayı:</i>	3940	3352	7292	4805	3739	8544
<i>Xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı:</i>	1	0	1	0	0	0
<i>Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı:</i>	1	0	1	0	0	0
<i>Təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələrin sayı:</i>	11	12	23	6	56	62
<i>Təhsil müəssisəsinin özü tərəfindən qəbul edilmiş tələbələrin sayı:</i>	0	1	1	0	0	0
Hal-hazırda təhsilini davam etdirən tələbələrin sayı:	317	2193	2510	3170	3216	6386
Təhsildə fasilədə olan tələbələrin sayı:	109	125	234	272	299	571
Bu və ya digər səbəbdən xaric edilən tələbələrin sayı:	178	241	419	224	257	481
<i>O cümlədən, digər təhsil müəssisəsinə köçürülmək üçün xaric olunan, lakin köçürülməsi başa çatmayan tələbələrin sayı:</i>	3	4	7	1	2	3
Digər təhsil müəssisəsindən köçürülən tələbələrin sayı:	13	2	15	8	9	17
İxtisasını dəyişən tələbələrin sayı:	110	142	252	53	40	93
Təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə bərpa edilən tələbələrin sayı:	268	371	639	332	428	760
Diplomu haqqında məlumatları sistemə daxil edilmiş tələbələrin sayı:	3350	806	4156	1145	23	1168

2010/2011-ci və 2011/2012-ci tədris illərində ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 oktyabr 2014-cü il tarixinə olan statistik göstəriciləri

Cədvəl 6-da 2009/2010-cu və 2010/2011-ci tədris illərində ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələr və onların sırasına qoşulmuş şəxslərin 08 oktyabr 2014-cü il tarixinə olan statistik göstəriciləri təqdim edilmişdir. Bu illərdə qəbul olub təhsil almış tələbələrin cəmi sayı 18553 nəfər olmuşdur. Bunlardan da yalnız 456 nəfəri ixtisasını dəyişmişdir. Bu da bakalavriat səviyyəsindən fərqli olaraq çox kiçik rəqəm təşkil edir (2,46%).

Cədvəl 6

Tədris ili:	2009/2010-cu il			2010/2011-ci il		
	Əyani	qiyabi	Cəmi	Əyani	qiyabi	Cəmi
Təhsil forması:	8749	198	8947	9363	243	9606
Ümumi tələbə sayı:						
<i>TQDK-nın keçirdiyi qəbul imtahanı nəticəsində qəbul olan tələbələrin sayı:</i>	8740	188	8928	9354	238	9592
<i>Xarici təhsil müəssisələrindən köçürülən tələbələrin sayı:</i>	1	0	1	1	0	1
<i>Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin sayı:</i>	0	0	0	0	0	0
<i>Təhsil müəssisələrinin təkrar ixtisas almaq üçün qəbul etdiyi tələbələrin sayı:</i>	1	0	1	3	0	3
<i>Təhsil müəssisəsinin özü tərəfindən qəbul edilmiş tələbələrin sayı:</i>	7	10	17	5	5	10
Hal-hazırda təhsilini davam etdirən tələbələrin sayı:	636	11	647	6940	181	7121
Təhsildə fasilədə olan tələbələrin sayı:	43	2	45	60	10	70
Bu və ya digər səbəbdən xaric edilən tələbələrin sayı:	310	12	322	303	13	316
<i>O cümlədən, digər təhsil müəssisəsinə köçürülmək üçün xaric olunan, lakin köçürülməsi başa çatmayan tələbələrin sayı:</i>	8	0	8	4	0	4
Digər təhsil müəssisəsindən köçürülən tələbələrin sayı:	14	14	28	11	3	14
İxtisasını dəyişən tələbələrin sayı:	182	96	278	121	57	178
Təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə bərpa edilən tələbələrin sayı:	155	73	228	131	61	192
Diplomu haqqında məlumatları sistemə daxil edilmiş tələbələrin sayı:	7760	173	7933	2060	39	2099

Müqayisəli təhlil göstərir ki, bakalavriat səviyyəsinə qəbul olan abituriyentlər sırasında ixtisas seçimlərini düzgün həyata keçirməkdə çətinlik çəkən xeyli şəxs vardır.

- * Təhsil müəssisələrinin apardığı əməliyyatlar haqqında hesabatlar və 2013/2014-cü tədris ilinin buraxılış kontingenti haqqında statistik məlumatlar "Abituriyent" jurnalının 12-ci nömrəsinin xüsusi buraxılışında da çap ediləcəkdir. Xüsusi buraxılışda çap ediləcək məlumatlar 25 dekabr 2013-cü il tarixinə olan statistik göstəricilər olacaqdır.